

# Xalqımızın əbədi qubar yeri - Xocalı

Bu gün xalqımız 44 günlük müharibənin qələbə sevincini yaşayır. Ötən ilin sentyabrın 27-də Ermenistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətde işğaldə olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi və ermənilər biabırçı kaptılıyası bəyanatına imza atmağa məcbur oldular. Bu gün Azərbaycan öz ərazi bütönlünü təmin edib.

Lakin bütün bunlara baxmayaraq, ermənilərin əsrlərlə Azərbaycan torpaqlarını ələ keçirmək məqsədilə xalqımızın başına getirdiyi vəhşilikləri heç zaman unutmaq olmaz. Bu qansız əməllərin apogeyi olan Xocalı hadnələri isə azərbaycanlıların yaddasına əbədiyyətə qədər həkk olunmalıdır.

Xocalı hadnəsindən 29 il ötür. Bu günlərdə ölkəmizin hər yerində müstəqil Azərbaycan tarixinə ən qanlı facie kimi düşmüş Xo-

**"Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasetinin davamı və qanlı səhifəsi idi".**

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti.**

vəl, yəhi 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yolları bağlanmış və Xocalı faktiki olaraq mühəsirəyə alınmışdı. Bununla yanaşı, yanvarın 2-dən Xocalıya verilən elektrik enerjisi de kəsilmişdi. Beləliklə, artıq Xocalının Azərbaycanın digər bölgələri ilə bütün əlaqələri kəsilmiş, yalnız yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Ancaq bir neçə ay sonra Xocalı ilə vertolyot əlaqəsi də kəsildi. Yəni, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçaş Mİ-8 vertolyotu şəhərə çatmamış, Xəlfeli kəndinin üzərində Xankəndi tərəfindən raketlə partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Bundan sonra isə Ermənistən ordusu bir-birinin ardına yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər.



calı soyqırımının ildönümü qeyd olunur. Orta və ali məktəblərdə, səhiyyə və mədəniyyət ocaqlarında, müəssisə və təşkilatlarda 1992-ci il fevralın 25-dən 26-na keçən oşxatalı, qarlı, ölüm dolu gecə erməni quldurlarının əzəli rus havadarları ilə birlikdə Dağlıq Qarabağın Xocalı şəhərində töredikləri qanlı olaylar yada salınıb lənətlənir. Düşmənlərimiz nifrətlə, şəhidlərimiz ürək yanğısı və məhəbbətlə yad edilir.

Əslində bu hadnələr iblis xisləli ermənilər tərəfindən elə azgın vəhşiliklə həyata keçirilib ki, onları unutmaq qeyri-mümkündür. Çingiz Mustafayevin cəkdiyi videokadrların qaxaca dönmüş, burnu, qulaqları kəsilmiş, gözləri ovulmuş qoca, qadın cəsədlərini, üzlərində qorxu donmuş məsum körpələrin çöhrəsini yaddan çıxarmaq heç olarmış! Əlbətə ki, yox. Xocalı faciəsi özünə - azərbaycanlıyam deyib, damarından saf türk qanı axan hər kəsin qəlbində, şüurunda şirinmiş əbədi bir qubardır.

Bəşər tarixində dövlətlər arasında toqquşan maraqlar uğrunda saysız-hesabsız müharibələr olub. Sözsüz ki, müharibə hərəkət meydanıdır və onun öz qanunları var. Döyüşlərdə düşmənin silahlı qüvvələrini məhv edib, hərbi istehkam və texnikasını dağıtmaqla strareji üstünlük əldə edilir. Aydındır ki, səhəbət ancaq hərbi obyektlərin məhvindən gedir. Dinc əhali isə mənəvi-hüquqi normaların, vicdan və ləyaqətin, beynəlxalq konvensiya və razılaşmaların tələbələ silahlı münaqışlər zamanı toxunulmazlıq statusuna malikdir. Mülki əhali olan yerlər atəş tutulmamalı, bombalanmamalıdır. İlk növbədə qoca, uşaq, qadınlar və bütün mülki insanların hərbi əməliyyatlar aparılan yerlərdən çıxmazı üçün təhlükəsiz dəhlizlər yaradılmalıdır. Ancaq şərəf və ləyaqətin nə olduğunu bilməyən ermənilər bütün bu qaydalara rəğmən Xocalıda dinc əhalini heç bir normal əqlə siğmayan vəhşiliklə qırıldılar.

Xocalı şəhəri ətrafında qanlı olaylar, əslində 1992-ci ilin fevralından xeyli əvvəl başlamışdı. 7 mindən çox əhalisi olan, öz tarix və mədəniyyət abidələri ilə seçilən Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Xocalı Xankəndidən 12 kilometr şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artırıb səbəblərdən biri de Dağlıq Qarabağın yeganə hava limanının mehz burada yerləşməsi idi. Buna görə Ermənistən silahlı qüvvələrinin əsas məqsədi Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu elə keçirmək idi.

Bununla əlaqədar, hələ faciədən 4 ay əv-

1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmili, Umutlu, Kərkicahən və digər strateji əhəmiyyətə malik azərbaycanlılar yaşayan kəndlər ermənilər tərəfindən yandırıldı, dağdırıldı və talan edildi.

Nəhayət, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, həmin müdhiş gecə, erməni silahlı birləşmələri o dövrə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-ci sovet (MDB-yə tabe idi) rus alayının bilavasitə istirakı ilə Xocalıya beş istiqamətdən hücum etdi (7 minlik şəhərdə o anda 3 minə yaxın adam qalmışdı). Azığınlaşmış ermənilər rus alayının canlı qüvvəsinin və çoxsaylı ağır texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeysən edib yandırdılar, əliyalın insanları xüsusi amansızlıqla qətlə yetirdilər. Təsəvvür edin bu insan qiyafəsinə girmiş iblislər qana nə dərəcədə susamışlar ki, bir gecən ərzində 613 nəfəri öldürmiş, 487 nəfəri isə şikət etmişlər. O nəle dolu, iztirablı gecə əsir düşən 1275 nəfər qoca, uşaq və qadın olmazın işgəncələrə, təhqirlərə məruz qalmışdır (onların 150-nin taleyi bu gün də məlum deyil). Qətlə yetirilənlərin 63-ü uşaq və ahil, 106-sı qadındır. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 56 nəfər diri-diriyəndən yandırılmış, qalanlarının üzərinin dərisi soyulmuş, başları kəsilmiş, körpələrin gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə yarılmışdır. Siz bundan böyük qəddarlığı harada görmüsünüz, harada eşitmisiniz. Ən qədim tarixlərdə belə buna oxşar zülmkarlıq tapmaq olmaz. Bu cür vəhşilikləri ancaq ermənilər törədə bilər.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistən dövləti Dağlıq Qarabağ özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasetinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmış ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatin, Xiroshima, Naqasaki və Sonqomi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanidlılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu önder Heydər Əliyevin xalqın təkidli tələbələ hakimiyyətə qayıdırılarından sonrakı dövrlə təsadüf edir. Ümummilli lider ilk gündən Ermənistənə Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasetinin mahiyyətini, habelə

ərazilərimizin işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevriləməsi, orada narkotik maddələrin yetişdirilməsini, mədəni abidələrin məhv edilməsi faktlarının və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasetdə mühüm vəzifələrdən biri kimi müyyənənləşdirdi. Bu məqsədə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizi siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətlamin mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Son 28 ildə Xocalı həqiqətlərinin dünyaya tanıtılması, Ermənistənə havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə getirilmiş, bununla bağlı bir çox internet saytı yaradılmışdır. Ümummilli lider hər zaman Xocalı faciəsinə xüsusi həssaslıqla yanaşmışdır. Ulu öndər Heydər Əliyev hər il faciənin ildönümündə keçirilən tədbirlərdə iştirak etmiş, Xocalı soyqırımını kədər hissi ilə xatırlamışdır. Bu faciənin Azərbaycan xalqının qan yaddası olduğunu dəfələrlə bəyan etmiş ulu öndər hadnələrə beynəlxalq ələmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurgulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir. Faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış Heydər Əliyev eyni zamanda, Azərbaycanın əsrlər boyu keçdiyi mübarizə, müqavimət, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Ulu öndər Heydər Əliyevin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir. Azərbaycan Respublikası Milli Məclisinin 26 fevral 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xocalı soyqırımı 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı"nda isə bəyan edilir ki, Azərbaycan dövləti mövcud imkanlarını hamisində yararlanaraq ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almamasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqince cəzalandırılmasına nail olacaqdır. Xüsusi vurulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirlərlərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi müyyənənləşdirmişdir. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda tam hüquqi qiymət verilməmiş, ermənilərin terrorçu, işgalçi əməllərinə qarşı qəti tədbirlər görülməmişdir.

Əminəm ki, Xocalı soyqırımı törədənlərin cinayəti cəzasız qalmayacaq. Bu bizim hər birimizdən, xüsusilə də tərbiyə etdiyimiz gənc nəsildən asılıdır. Onlar əsl həqiqəti bilməli, yaddaşlarına hopdurmalı, xalqımızın tarixi düşmənini tanımlıdlarılar. Bunu bizdən Vətən, torpaq uğrunda şəhid olanların ruhu tələb edir. Bu işdə biz ziyanlarıların üzərinə çox mühüm vəzifələr düşür. Tərbiyə etdiyimiz nəsil bilməlidir, hər bir xalqın tarixində elə hadnələr var ki, onlar "unudulsa-unudulur" prinsipinə söykənir, xalqın, millətin tarixi yaddasına silinməz şəkildə həkk olur, vətən təessübkeşliyini, qarşı düşmənə nifrət hissini gücləndirir. Unutqanlıq milləti kütləyə çeviri, onu mənən məhv edir. Odur ki, biz gənc nəсли bu bələdan qorunmalı, Vətənə, xalqa, onun uğrunda canlarını fəda edənlərə qarşı məhəbbət, düşmənə nifrət hissi ilə tərbiyə etməliyik.

İki əsrdir ki, ermənilər azərbaycanlıllara qarşı bu vəhşi soyqırımı siyasetini həyata keçirir. Xocalı hadnəsində isə artıq 29 il keçir. Ancaq təəssüf ki, bu qədər müddət keçməsinə baxmayaraq, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmişdir. İnanıram ki, bu gün güclü dövləti və İlham Əliyev kimi dünyamıqyaslı siyasetçi Prezidenti olan Azərbaycan tezliklə bu ədalətsizliyi də uğurla dəf edəcəkdir.

**Məhəmmədəli RZAYEV,  
Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi.**